

S.N. Məsimova

Ali riyaziyyatın əsasları

İKİNCİ NƏŞR

Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən — Azərbaycan Dövlət Aqrar
Universitetinin tələbələri üçün dərs vəsaiti kimi
tövsiyə edilmişdir

BAKİ «YENİ NƏSİL»
2009

KBT 22.11

M 54

UOT 51(075.8)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.09.2006 tarixli 694 sayılı əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilmişdir

Redaktor:

ADAU-nun Tədris kabinetinin müdürü T.B Məmmədov

Rəyçilər:

dos.t.e.n.F.H.Məmmədov,
dos., f.r.e.n.Y.T.Mehrəliyev

Məsimova S.N. **Ali riyaziyyatın əsasları**: Dərs vəsaiti. - Bakı:
"YeniNəsil", 2009.-170 s. Tiraj 1000. ISBN 9952-24-035-X

Dərs vəsaitinə riyaziyyatın bir çox bölmələrinə (cəbr, analitik həndəsə, riyazi analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi) dair nəzəri məlumatlar daxildir. Nəzəri materialın yaxşı mənimşənilməsi üçün xeyli miqdarda misal verilmişdir.

Vəsaitdən «Ali riyaziyyat» fənni tədris olunan bütün ali məktəblərdə istifadə oluna bilər.

MÜNDƏRİCAT

Fəsil I

ALİ CƏBR

§ 1. Matriç anlayışı	3
§ 2. Matriç üzərində əməllər	5
§ 3. Determinantın tərifi.....	6
§ 4. Determinantın əsas xassələri.....	7
§ 5. Tərs matriç	9
§ 6. Xətti tənliklər sistemi. Əsas təriflər. Xətti tənliklər sisteminin matriç şəklində yazılışı.....	10
§ 7. Xətti tənliklər sisteminin Kramer üsulu iləhəlli	11
§ 8. Xətti tənliklər sisteminin matriç üsulu ilə həlli.....	12
§ 9. Hauss üsulu	14

Fəsil II

VEKTORLAR

§ 1. Əsas anlayışlar	16
§ 2. Vektorlar üzərində əməllər	16
§ 3. Koordinatları ilə verilmiş vektorlar üzərində əməllər	18
§ 4. Vektorların skalyar hasili	20
§ 5. Vektorların vektorial hasili	22

Fəsil III

DÜZ XƏTT

§ 1. Düz xəttin bucaq əmsallı tənliyi	24
§ 2. Düz xətlərin qarşılıqlı vəziyyəti	26
§ 3. Verilmiş nöqtədən verilmiş istiqamətdə keçən düz xəttin tənliyi	28
§ 4. İki nöqtədən keçən düz xəttin tənliyi	28
§ 5. Düz xəttin parçalarla tənliyi.....	29
§ 6. Düz xəttin normal tənliyi	30

Fəsil IV İKİTƏRTİBLİ ƏYRİLƏR

§ 1. Ellips	32
-------------------	----

§ 2. Hiperbola	34
§ 3. Parabola	36

Fəsil V

FUNKSIYALAR VƏ LİMİTLƏR

§ 1. Dəyişən və sabit kəmiyyətlər	38
§ 2. Funksiya anlayışı	38
§ 3. Dəyişən kəmiyyətin limiti.....	39
§ 4. Funksiyanın limiti	41
§ 5. Limit haqqında əsas teoremlər.....	42
§ 6. Məşhur limitler	43
§ 7. Funksiyanın kəsilməzliyi	45
§ 8. Kəsilməz funksiyaların bəzi xassələri	47

Fəsil VI

TÖRƏMƏ

§ 1. Törəmə. Törəmənin həndesi, mexaniki və iqtisadi mənası .	48
§ 2. Mürəkkəb funksiyanın törəməsi	52
§ 3. Tərs funksiyanın törəməsi.....	53
§ 4. Üstlü-mürekkeb funksiyanın töreməsi.....	54
§ 5. Diferensiallanmanın esas düsturları cədvəli	55
§ 6. Diferensial.....	57
§ 7. Yüksəktərtibli töreməler	58
§ 8. Diferensial hesabının esas teoremləri	59
§ 9. Qeyri-müəyyenliklərin açılışı. Lopital qaydası	61
§ 10. Funksiyanın artması və azalması	63
§ 11. Birdəyiçənli funksiyanın ekstremumu	64
§ 12. Əyrinin qabanq və çöküklüyü. Əyilmənöqtəsi	67
§ 13. Asimptotlar	67

Fəsil VII

ÇOXDƏYİŞƏNLİ FUNKSIYALAR

§ 1. Çoxdeyişənli funksiya anlayışı	70
§ 2. Çoxdeyişənli funksiyanın xüsusi töremələri	71

§ 3. Tam diferensial	74
§ 4. İkideyişənli funksianın ekstremumu. Şerti ekstremum	76
§ 5. Empirik düsturlar haqqında anlayış. Ən kiçik kvadratlar üsulu ilənaməlum parametrlerin təyin edilməsi.....	79

Fəsil VIII İNTEQRAL HESABI

§ 1. İbtidai funksiya ve qeyri-müəyyen integrallar	83
§ 2. Qeyri-müəyyen integralların xassələri	85
§ 3. İnteqrallamanın esas üsulları.....	86
§ 4. Kvadrat üçhədlinin daxil olduğu bəzi funksiyaların integrallanması.....	87
§ 5. Rasional kəsrlər. Sade rasional kəsrlər və onlann integrallanması.....	90
§ 6. Rasional kəsrin sade kəsrlərə ayırması	93
§ 7. Sadə irrasionallıqların integrallanması.....	94
§ 8. $\int R(x, \sqrt{ax^2 + bx + c})dx$ ($a \neq 0$) şəklində integrallar.....	95
§ 9. Triqonometrik funksiyaların integrallanması	97
§ 10. Müəyyən integral	100
§ 11. Müəyyən integralların əsas xassələri.....	101
§ 12. Müəyyən və qeyri-müəyyen mteqrallar arasında əlaqə	102
§ 13. Nyuton-Leybnis düsturu	104
§ 14. Müəyyən integrallarda dəyişəni evezetmə	105
§ 15. Hissə-hissə integrallama	106
§ 16. Qeyri-məxsusi integrallar. Puasson integralı	107
§ 17. Müəyyən integralların təqribi hesablanması	111
§ 18. Müəyyən integralların həndesi və mexaniki tətbiqləri	115
§ 19. Müəyyən integralların iqtisadiyyatda tətbiqi.....	118

Fəsil IX DİFERENSİAL TƏNLİKLƏR

§ 1. Əsas anlayışlar	120
§ 2. Birtərtibli diferensial tənliliklər	120
§ 3. Dəyişənlərinə ayrılan tənliliklər	122
§ 4. Bircins diferensial tənlilikler	123
§ 5. Birərtibli xətti diferensial tənlilikler.....	125
§ 6. Sade ikitərtibli diferensial tənliliklər	128

§ 7. Tərtibin azaldılması halları	130
§ 8. İkitərtibli sabit əmsallı xəiti bircins tənlikler	132
§ 9. İkitərtibli sabit əmsallı xəti bircins olmayan tənlikler	133

Fəsil X SIRALAR

§ 1. Əsas anlayışlar	136
§ 2. Sıraların yiğılma əlamətləri	138
§ 3. İşarəsini dəyişən sıralar	140
§ 4. Qüvvət sıralan	141
§ 5. Teylor ve Makloren sıraları	142
§ 6. Elementar funksiyaların Makloren sırasına ayrılması	144

Fəsil XI EHTİMAL NƏZƏRİYYƏSİ

§ 1. Təsadüfi hadiseler.....	146
§ 2. Ehtimalın klassik tərifi	147
§ 3. Ehtimalın hesablanmasında kombinatorikanın elementlərindən istifadə edilməsi.....	148
§ 4. Ehtimalların toplanması və vurulması teoremleri	148
§ 5. Tam ehtimal	152
§ 6. Bayes düsturu	153
§ 7. Bernulli düsturu	154
§ 8. Laplasın lokal teoremi	155
§ 9. Laplasın integral teoremi	156
§ 10. Təsadüfi kəmiyyet	157
§ 11. Diskret təsadüfi kəmiyyetlərin ededi xarakteristikaları.....	158
§ 12. Kesilmez təsadüfi kəmiyyetlərin ehtimallannın paylanması qanunları və ədədi xarakteristikaları.....	162
Ədəbiyyat	166

Format: 60/84, 1/16, 10.625 ç.v.

170 səhifə, Tiraj - 1000 ədəd

Çapa imzalanmışdır 28.09.09.

Çap edilmişdir 05.10.09.

Qiyməti razılaşma ilə.